

# Leksikoqrafiyamıza qiymətli töhfə

Müstəqil respublikamızda bütün sahələrdə olduğu kimi, hüquq elmi sahəsində də ciddi islahatlar aparılır, köhnə qanunlar yeni-yeni əlavələrlə təkmilləşdirilərək istifadə üçün yararlı vəziyyətə salınır. Bir çox sahələr üçün yeni qanunlar verilir, tədris və elmi müəssisələrde dönyanın müterəqqi təcrübəsinə söykənən və müasir hüquq elminin tələblərinə cavab verən dərslik və dərs vəsaitləri yazılır, lügətlər, ensiklopediyalar hazırlanaraq çap olunub oxuculara çatdırılır. Bu sadalanan hüquqi ədəbiyyatlar arasında lügətlərin yeri xüsusilə daha çox nəzəre çarpandır. Belə ki, bütün cəmiyyət tarixində lügətlər həmişə insanların əlində tutduğu mənəvi silah rolunu oynamışdır. Bu mənada bizim ölkəmizdə də öz müstəqil lügətçilik ənənələrimiz və məktəblərimiz olmuşdur və o ənənə və təcrübələr bu gün də işləyir və doğma xalqımıza xidmet edir. Bu cür xidmətin ən barın münəmisi olaraq yaxın vaxtlarda işq üzü görmüş "Rusca-azərbaycanca izahlı hüquq lügəti" barede münasibət bildirmək isteyirik. Filologiya elmləri doktoru, professor İsmayıllı Məmmədlinin redaktorluğu ilə hazırlanmış "Rusca-azərbaycanca izahlı hüquq lügəti" Ramiz Rzayev, Rafiq Rzayev və Kənül Əliyeva tərəfindən hazırlanaraq "Nurlar" nəşriyyatında çap olunmuşdur. Əlli çap vərəqi həcmində olan bu əsər hüquq elminin müxtəlif sahələrini, o cümlədən də siyasi, iqtisadi, maliyyə, ticarət, bank, nəqliyyat, tibbi, hərbi və digər sahələri ehətə eden 33 minden artıq sözü və söz birleşmələrini özündə cəmleşdirir. Bunlarla bərabər, orada xeyli miqdarda ümumi hüquq leksikası da özəksini tapa bilmədir. Lügət kifayət qədər sanballı, müasir dövrün tələblərlə tam səsleşən kamili bir leksikoqrafik əsər təsiri bağışlayır. Lügətin yazı əslubu, terminlərin şərhi prinsipi ənənəvi leksikoqrafik əsərlərin ümumi prinsiplərlə tam səsleşə bilir. Orada hər bir lügət məqaləsin-

də terminlər xüsusi seçilən kurşivlə verilir, hər bir terminin mənşəyi göstərilir, mənbə dildə onun ilkin lügəvi mənası və azərbaycanca onun adekvat tərcüməsi verilir. Bundan sonra hər bir terminin çoxsaylı törəmə vahidləri ve onların da azərbaycanca tərcümələri öz əksini tapır. Bu detalları sərf-nəzər etdiğə, məlum olur ki, bu lügət sərf tərcümə lügəti onlaqlanmış savayı, həm də izahlı terminoloji lügət hesab oluna bilər. Lügətdə hər bir söz-məqalə ləkənik səviyyədə yazılmış elmi məqalə təsəvvürü yaradır. Deyilənlərlə yanaşı, müəllif heyəti lügətin adının da seçilmesində bir qədər təvazökarlıq göstərərək terminoloji sözünü ora daxil etməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlanmalı idi. Hər halda bu məsələ də lügətin ümumi dəyərini heç də azaltır. Lügət haqqında etraflı özəksini tapa bilməyiblər. Bizim fikrimizcə, əsərin adı "Rusca-azərbaycanca izahlı hüquq terminləri lügəti" adlan\_mAIDI


haqqı kimi verilir. Bu sözün (yəni "abonent" sözünün) ilkin qrammatik qəlibi "abonent" sözüdür və bu sözə qoşulan "-skiy" şəkilçisi isə məhz şəkilçi morfem kimi ayrılmış id. Ona görə ki, rus dilində "-kiy" formasında şəkilçi morfem yoxdur. O da maraqlıdır ki, "abonent" sözünün ardına "Abonent/nyiy" sözü gelir və burada kök və şəkilçi morfem arasında düzgün sərhəd çəkilir və o, "Abonent/nyiy" kimi göstərilir. "Baş" sözə şəkilçi morfemlərin düzgün ayrılmaması faktına növbəti səhifələrdə də təsadüf etmək mümkündür, məs.: "Bankovs/kiy" sözü misaldan da göründüyü kimi, düzgün tərkib hissələrinə ayrılmayıb və üstəlik də bu sözün köməyilə düzələn bütün misallarda həmin sehv təkrarlanır; "Konсульс/kiy" sözü əyani olaraq düzgün struktur təpə ayrılmayıb, daha doğrusu, bu söz "konсуль/ский" kimi tərkib hissələrinə ayrılmış id. "Konсульс/kiy" sözünün köməyilə düzələn bütün söz birleşmələrində "konсульс/kiy" kimi tərkiblərə ayrılr. Bu sayaq düzgün olmayan parçalanma halları "Ob/щий", "Президентс/кий"; "Изобретательс/кий", "Казначейс/кий"; "Mopс/кой"); "Планс/кий"; "Парламентс/кий" və digər səhifələrdə də nəzəre çarpa bilir.

Lügətçilik işində ümumi qəbul olunmuş bir sıra prinsiplər vardır ki, onlara ciddi əməl etmək vacibdir. Belə ki, hər bir lügət məqaləsinin əsas tərkib hissəsi olan "baş" söz hökmən seçilən qara şriftlə verilməli, onun ardına əger ehtiyac varsa, "baş" sözün transkripsiyası (xarici diller üçün), daha sonra isə "baş" sözün tərcüməsi və s. getmelidir. "Baş" sözün tərcüməsi heç bir ixtisar olmadan verilmelidir. "Baş" sözün iştirakı ilə düzələn bütün söz birleşmələrində də həmcinin tərcümə ixtisasız şəkildə verilməlidir. Burada isə biz onun şahidi oluruk ki, "baş" söz ana dilinə tərcümə olunur və bütün sonraki hallar-

da həmin sözün özü tilda (~) ilə işarə olunur və sözün yalnız son şəkilçisi verilir, məsələn, "Vалюта" - valyuta kimi tərcümə olunur və "валюта векселя" söz birləşməsinin tərcüməsi "veksel ~ si" kimi, "валюта выручки" söz birləşməsi isə "гéлir ~ si" kimi verilir. Bu məsələ bütün lügət boyu belə de gedir. Ancaq onu da bilmək lazımdır ki, (~) işarəsi yalnız "baş" sözü əvəz edə bilir, tərcümə olunmuş yox. Bütün törəmə vahidlərdə tərcümə olunmuş nitq vahidi tam şəkildə yazılmışdır, onun neçə dəfə təkrar olunmasından asılı olmayıaraq.

Lügətdə az da olsa tərcümə xətalarına da təsadüf edilir, məsələn, "максимум заработной платы" - söz birləşməsinin tərcüməsi "minimum əməkhaqqı" kimi gedib; "поденная плата" - "гюnlük ödəmə" kimi verilir, bəlkə o, günhesabı ödəmə və ya xud günəməzd kimi verilsə məqsədən yox olardı, yene orada "почасовая плата" - "bir saatlıq ödəmə" verilib, yəqin ki, saathesabı qaydada ödəniş kimi verilsə, daha yaxşı olardı; "постучная плата" - "hisse ilə ödəmə" verilib, yəqin ki, sayhe-sabi ödəmə olsa, daha düzgün olardı; "иš զüvvəsinin тəklifi" yox, "иçи զüvvəsinin тəklifi"; "ictimai qidalanma müəssisələri" yox, beləkə ictimai-işə müəssisələri olmalı idi; "соучастник преступления" - "cinayətdə əlbir olan", yoxsa cinayət şəriki, ya da cinayət tərəfdəsi, cinayət əlbiri olmalı idi; "преступное легкомыслие" - "cinayətkar yüngüllüyü", yoxsa cinayətkar sadələvhəlüyü, ya da cinayətkar əfəlliyyi olmalı idi; "преступный мир" - "cinayətkar dünyası", yoxsa cinayətkar aləmi; "приводить к присяге" - "anda gətirmek", yoxsa and içməyə getirmek?!; "профессиональное заболевание" - "peşəkar xəstəliyi", yoxsa peşə xəstəliyi və s., və i.a.

Lügətdə xeyli miqdarda mürəkkəb tərkibli söz və ya söz birləşmələri də görünməkdədir. Məsələn, rus dilində OOH,



ŞSA, CCCC, YUNESCO, EBC, EC, EOC, EKA, AKA, JƏK və s. və Azərbaycan dilində ABS, BMT, SSRİ, YUNESKO, AVS, AIB, AKA, QIÇS, MDB, BVF və s. kimi qısaltmaların lügətin sonunda açılışları və tərcümələri verilsə, çox yaxşı olardı. Bütən başqa, lügətin yazılması zamanı çoxsaylı leksikoqrafik mənbələrdən istifadə olunduğu üçün, lügətin sonunda həmin mənbələrin ədəbiyyat siyahısı veriləydi, bu da lügətin ümumi dəyərini bir daha artırırdı. Bu, eyni zamanda həmin ədəbiyyat müəlliflərinə göstərilən böyük ehtiram olardı. Ramiz Rzayev, Rafiq Rzayev və Kənül Əliyevanın ağır zəhmet hesabına hazırladıqları "Rusca-azərbaycanca izahlı hüquq lügəti"ni vərəqlədikcə, o qənaətə gəldim ki, müəlliflər, həqiqətən də, kamil hüquqi bilik sahibləri kimi əsl ensiklopedik səviyyəli nadir bir lügəti Azərbaycan ictimaiyyətinə təqdim edə biliblər. Burada qeyd olunan bəzi iradalar bu əsərin dəyərini heç də azaltır. Lügət kifayət qədər sanballı, müasir dövrün tələblərlə tam səsleşən kamili bir leksikoqrafik əsər təsiri bağışlayır. Lügətin yazı əslubu, terminlərin şərhi prinsipi ənənəvi leksikoqrafik əsərlərin ümumi prinsiplərlə tam səsleşə bilir. Orada hər bir lügət məqaləsin-

Abbas ABBASOV,  
Bakı Dövlət Universitetinin  
ingilis dili kafedrasının müdürü,  
dosent, əməkdar müəllim.